

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnforsasiya Vəsaitlərinin İnkıfasi
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

Zengin və rəngarəng təbiəti ilə doğma Azərbaycanımızın dilbər guşələrindən olan İsmayıllının gəzməli-görməli guşələri, o cümlədən tarixi yerləri olduqca çoxdur. Elə bu səbəbdəndir ki, İsmayıllıya yolu düşən insanlar ilk gəlisdən bu torpağa, bu diyara bir könüldən min könülə bağlanırlar.

ƏSRİN O TAYINDAN BOYLANAN TARİX

Qonaqların və turistlərin İsmayıllıda daha çox üz tutduğu, özüne məlk əldə etmək arzusunda olduğu cəlbedici ünvanlar içerisinde Lahic və Basqal qəsəbələrini xüsusi olaraq qeyd etmək lazımdır. Təsəvvür edin, Lahic və Basqal həm təbieti, həm tarixiliyi, həm de insanların istiqanlılığı və qonaqpərvərliyi ilə hətta rahat yolunun və qəsəbədaxılı münasib infrastrukturunun olmadığı dönenlərdə belə, insanları, o cümlədən xaricden olan qonaqları cəlb etməkdə idi.

Azərbaycanın orta əsr şəhər mədəniyyətinin yadigarları olan Lahic və Basqalın tarixi keçmiş və sənət dünyası barede çox yazılıb və həle bundan sonra da yeniyen, bir-birindən daha maraqlı hekayələr, ləp elə cild-cild kitablar yazılıcaq. Adı orta əsr məmələlərində tez-tez xatırlanan, ərəb müəlliflərindən İbn Həvqəlin, əl-Bələzurinin, əl-Məsudinin, Münəccimbaşının və basqalarının qeydləri haqqında bəhs olunan Lahic, özü bir canlı tarixdir. Yəni qəsəbenin özünəməxsus memarlığı, insanların gündelik yaşayış tərzi, kökü çox-çox qədimlərə gedib çıxan adət və ənənələri, ən başlıcası isə sırf orta əsrlərin ab-havasının yaşındığı çoxsaylı misqərlər emalatxanaları ilə tanış olan hər kəs bir anlıq xəyalən tarixi keçmişimizə qayidir. Bu manədə Lahicə səyahəti elə keçmişimizə seyahət kimi de dəyərləndirmək olar. Basqalın tarixi, orta əsrlərdən başlayaraq, Azərbaycanda çeşidli və son dərəcə zövqlü ipək məmələti istehsalı ənənələri, ziyanlarının və elm adamlarının zaman-zaman elm, edəbiyyat və mədəniyyətimizə bəxş etmiş olduğunu sanballı töhfələr barede də ürəkdolusu danışmaq olar.

ÜRƏK SIXAN XATIRƏLƏR

Nəzərə ala ki, yuxarıda ötəri olaraq toxundugumuz bu məqamlar daha çox Lahicin və Basqalın nisbetən erkən dövr tarixinə aiddir. Lakin həm Lahicin, həm de Basqalın yaxın keçmişisi ilə bağlı sixıntı və bədəbin notlara köklənən xatirələr də az deyil. 80-ci illərin ortalarından başlayaraq 90-ci illərin əvvəllerindən respublikamızda hökm sürən özbəşinalıq və hərc-mərclik fonunda Lahic və Basqalın sürətli boşaldığını, insanların dolanacağından uzaq-uzaq ünvanlara kökdüyü, evlərin, villaların boş qaldığı, dükanların, emalatxana ve şəhərin qapısından qifil asıldıqi o çetin günləri deyirəm. O illərdə Lahic da, Basqal da sözün eśl mənasında susuz deyirməna bənzəyirdi. Bu yerde mərhüm jurnalist dostum Piri Məmmədovun Lahic haqqında "Komunist" qəzetində dərc olunmuş və böyük rezonansə səbəb olan "Axın" adlı məqaləsi yadına düşdü. Məqalə müəllifi istehsalatın dayanması və iş yerlərinin olmaması ucbatından gəncələrin davamları olaraq qəsəbeni tərk etməsi və burların fonunda yaranan çox ciddi sosial problemləri gündəmə getirmişdi. Hansı ki, o problemlər neinkin eynilə, bəlkə də daha qabarlı şəkilde Basqalda da mövcud idi. Ona görə də 80-ci illərin sonu - 90-ci illərin əvvəllerində Lahicin da, Basqalın da çoxsaylı problemlər üz-üzə qalmış olduğu o miskin çəğənləriindi ağrısız xatırlamaq olmur. Nə yaxşı ki, hər qaranlıq gecənin bir işqli şəhəri olduğu kimi, tərəqqi və enmənin də inkişaf, tərəqqi və yüksəliş müşayiət olunması qəçiləzdirdir. 1993-cü ilde ulu önder Heydər Əliyev xalqın tezkiyi ilə yeniden hakimiyətə qat-

Azərbaycan tarixinin yadigarı olan qəsəbələr

Lahica və Basqala göstərilən dövlət qayğısı yerli əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır

yitmaqla, respublikamızı bir dövlət olaraq parçalanmaq, dağılmaq təhlükəsindən xilas edərək yeni inkişaf mərhələsinə çıxardı. Bax, ele o zaman doğma Azərbaycanımızın dilbər guşələrindən olan qədim Lahic və Basqalın da yeni çəğənləri başlandı. Məcburiyyət üzündən ata yurdunu tərk edərək bir parça çökər dəlincən uzaq-uzaq ünvanlara üz tutan insanlar böyük ümidiyle yenidən doğma ocağa dönerək çox böyük həveslə yen və müsteqil Azərbaycanın quruculuğuna qoşuldular. Baxmayaraq ki, hər iki qəsəbənin çoxsaylı problemləri hələ da qalmadı idi. O problemlər ki, onların hemişəlik olaraq aradan qaldırılması üçün hələ bir qədər də zəmanə ehtiyac vardı. Yəni sadəcə, Azərbaycan dövlətinin imkanlarının artmasını gözlemək tələb olunurdu. O gün isə çox da uzaqda deyildi.



LAHICDA ƏBƏDİLƏŞƏN BAYRAM ƏHVƏL-RUHİYYƏSİ

Budur, 2017-ci ilin oktyabr ayında ölkə prezidenti cənab İlham Əliyev bir günde Lahicə bağlı üç tarixi sərəncamı imzaladı. Həmin sərəncamlara əsasən Lahic Şamaxı ilə birləşdirən Dəmirçi-Lahic yolu çəkilməli, Lahicdə 400 şagird yerlik yeni məktəb binası tikilməli və qəsəbə qazlaşdırılmalı idi. Göründüyü kimi, bu layihələrin hər biri Lahic və orada yaşayan insanların üçün son dərəcə həyati əhəmiyyətli layihələr idi. Özü də erazinin təbieti və relyefi baxımından icrası o qədər də asan olmayan layihələr idi. Amma dövlətin gücü və dövlət başçısının iradesi sayesində prezident sərəncamlarında nəzərdə tutulan işlər cəmisi on ay ərzində, özü də yüksək keyfiyyətə icra olundu. Beləliklə, artıq qədim Lahicin da alternativ yolu, mənzilləri əbədi olaraq qızdıracaq təbii qazı və qəsəbəye yaraşq olan yeni məktəbi oldu. Təbidiir ki, bu yeniliklər Lahic sakinlərinə sözün eśl mənasında bayram əhvəl-ruhıyyəsi bəxş etdi. Son dərəcə təsirli və yadda qalan məqamlardan birisi de bu oldu ki, ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il avqust ayının 26-da yeni salınmış Dəmirçi-Lahic yoluñun rəsmi açılışını etdi. Ele həmin yolla da Lahicə gələrək qəsəbəye təbii qaz verilişinin və məktəb binasının açılışında da iştirak etdi. Prezident və xanımı Lahicə demək olar ki, qarış-qarış gəzərək qəsəbə ilə etrafı tanış olular, sakinlərlə səmimi səhəbət etdilər, hətta vaxt tapıb misqər Nəzər Əliyevin evində de olular. Mehriban xanımın onun üçün çox ezsiz olan ad günündə Lahic cəmətə ilə bir yerde olması, onların sevincini bölüşməsi sakinlər üçün xüsusən əziz xatirəyə çevrildi. Lahic insanların olduqca səmimi və qədir bilən insanlardır və əminəm ki, onlar ölkə prezidenti möhtəşəm cənab İlham Əliyevin bu qəsəbənin inkişafı, onun dünya şöhrətli turizm məkanının əməkdaşlığı naməne etdiyiini və Lahicə sefərinin təessüratlarını heç zaman unutmayacaqlar. Ele cənab prezidentin Lahic sefəri ilə bağlı təessüratları da son dərəcə səmimi və möhtəşəmdir. Görün, möhtəşəm prezident özünün görüşü və

çixışlarında Lahicə necə təqdim edib: "Çox şadəm ki, Lahic qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gelim. Amma istəyirdim elibəs gəlməyim. Lahic qəsəbəsinə təbii qazın çəkilməsi də tarixi layihədir. Siz yaxşı bilirlər ki, qaz xələrini çəkmək çox çətin məsələdir, hem məliyə baxımdan, hem texniki baxımdan. Ancaq Lahicin Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdi... Lahic neinkin Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahicə minlərlə, on minlərlə turist gəlir. Lahicin memarlığı, küçələri, binalarının özlüyündə bir milli sərvətdir... Əminəm ki, yələn, qazın çəkilişindən sonra Lahicə gələn qonaqların, həm Azərbaycan vətəndaşlarının, həm de xarici vətəndaşların sayı qat-qat artacaq".

Bəli, təkcə son bir il ərzində birbaşa cənab prezidentin diqqət və qayğısı sayəsində Lahic qəsəbəsi üçün olduqca iri tutumlu və tarixi əhəmiyyətli layihələr icra olundu. Mübahiqəye yol vermədən deyə bilərik ki, bu layihələr Lahicə yaşadacaq və onun gelecek simasını müəyyən edəcək layihələrdir.

BƏXTİNƏ GÜN DOĞAN BASQAL

Son vaxtlar İsmayıllı rayonunun digər mühüm tarixi və turistik baxımdan çox cəlbedici məkanlarından olan qədim Basqalın yüksəkliyi istiqamətində də çox ciddi addimlar atılmışdır. Xatırladaq ki, Lahic kimi Basqalın da şəhər tipli yaşayış məntəqəsi olduğu, dəha dəqiq desək, orta əsr şəhər mədəniyyəti elementləri ilə zengin olduğu barede yazılı qaynaqlarda yeterince məlumatlar var. XIX əsrin sonlarında orada olmuş rus şərhçisi Konstantin Lebedevin "Qafqaz" qəzeti 1882-ci il 310-cu sayında dərc edilmiş qeydləri bu cəhətdən dəha maraqlıdır: "Basqal şəhərinə qəza merkezi Şamaxıdan Rusiya atlardan kiçik, lakin zərif və iti yerişi kəhər atla gəldik. Basqal şəhərinə axşam vaxtı yetişdik. Nəfəl lampaları evlərin eyvanını, həyətlərini kifayət qədər işçiləndirdi. Melodik səs ruhumuzu oxşadı. Çarvadar Məsəbə qazlaşdırılmalı idi. Göründüyü kimi, bu layihələrin hər biri Lahic və orada yaşayan insanların üçün son dərəcə həyati əhəmiyyətli layihələr idi. Özü də erazinin təbieti və relyefi baxımından icrası o qədər də asan olmayan layihələr idi. Amma dövlətin gücü və dövlət başçısının iradesi sayesində prezident sərəncamlarında nəzərdə tutulan işlər cəmisi on ay ərzində, özü də yüksək keyfiyyətə icra olundu. Beləliklə, artıq qədim Lahicin da alternativ yolu, mənzilləri əbədi olaraq qızdıracaq təbii qazı və qəsəbəye yaraşq olan yeni məktəbi oldu. Təbidiir ki, bu yeniliklər Lahic sakinlərinə sözün eśl mənasında bayram əhvəl-ruhıyyəsi bəxş etdi. Son dərəcə təsirli və yadda qalan məqamlardan birisi de bu oldu ki, ölkə prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il avqust ayının 26-da yeni salınmış Dəmirçi-Lahic yoluñun rəsmi açılışını etdi. Ele həmin yolla da Lahicə gələrək qəsəbəye təbii qaz verilişinin və məktəb binasının açılışında da iştirak etdi. Prezident və xanımı Lahicə demək olar ki, qarış-qarış gəzərək qəsəbə ilə etrafı tanış olular, sakinlərlə səmimi səhəbət etdilər, hətta vaxt tapıb misqər Nəzər Əliyevin evində de olular. Mehriban xanımın onun üçün çox ezsiz olan ad günündə Lahic cəmətə ilə bir yerde olması, onların sevincini bölüşməsi sakinlər üçün xüsusən əziz xatirəyə çevrildi. Lahic insanların olduqca səmimi və qədir bilən insanlardır və əminəm ki, onlar ölkə prezidenti möhtəşəm cənab İlham Əliyevin bu qəsəbənin inkişafı, onun dünya şöhrətli turizm məkanının əməkdaşlığı naməne etdiyiini və Lahicə sefərinin təessüratlarını heç zaman unutmayacaqlar. Ele cənab prezidentin Lahic sefəri ilə bağlı təessüratları da son dərəcə səmimi və möhtəşəmdir. Görün, möhtəşəm prezident özünün görüşü və



şədi Əzim kış mənə bu səsin məscid minarəsindən gəldiyini və şam əzəni olduğunu dedi".

Basqal iki əsas hissədən - qədim Basqalın və son 70-80 ilde Basqalın çayının sağ sahilində salınan "O tay"dan, yeni müasir Basqalın ibarətdir. Bir ucu Həsənxan bağına, bir ucu Əmrəki dağının etəyinə, bir ucu da qədim "Qalalar" ərazisindən "o tay"da bir-birindən yaraşlı çoxsaylı villalar ucaldır. Basqal çayının sağ sahil boyunca uzanan yamacda salınmış qədim Basqal, plan və memarlıq quruluşu baxımdan Lahicə bənzəyir. Qədim Basqalın baş küçəsi Bazar meydanından Kələfəcə yolu naqd olunur. Mükəmməl kürəbəndi - kanalizasiya şəbəkəsi bu gün de qəsəbənin işinə yarayır.

Lahicdə olduğu kimi, Basqalda da hər bina, hər döngə özü bir tarixdir. Qədim Basqalı sörtləndirən və yaşadan, özünəməxsus memarlıq əslisliyi ilə her kəsi valeh edən yaraşlı evlərin, hamam, məscid, bulaq, emalatxana və dükkanlardan hər birinin an azı 3-5 əsrlik tarixi var. Basqal əhli bu tarixi yadigarları əsrər boyu se-

və-sevə, əzizləyə-əzizləyə qoruyublar, yaşıdlılar. 80-ci illerin sonu - 90-ci illərin əvvəllerində köhne iqtisadi əlaqələrinin dağıldığı və mülkiyyət münasibətlərinin büsbüütün dəyişməsi zəminində Basqalın kələgayı sexləri və ipək məmələti istehsal edən ənənəvi karxanaları də öz fəaliyətini dayandırdı. Basqallılar dolanacaq ardınca ora-bura getməli oldular. Amma gedənlər də, qalanlar da əmin idilər ki, vaxt gələcək, Basqal yenidən gur-gur guruldayacaq. Orada təkiliş yaraşlıq villalarda əşənlər və toy-büsət səslerindən qulaq tutulacaq. Xarici turistlər və qonaqlarla dolan otellerde, hostellərdə, küçə və meydanda orta əsrlərde olduğundan daha böyük izdiham və canlanma yaşanaq.

Minnətdarlıq hissi ilə deməliyik ki, bu gün artıq qədim Basqalın da gələcəyinə dövlət səviyyəsində etibarlı teminat var. Ölkə prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin bu günlərdə keçirilmiş iclasındaki çıxışında Basqal qəsəbəsinin timsalında ölkəmədən tarixi mədəni əsirin qorunmasına və yaşadılmasına dövlət səviyyəsindən nə dərəcədə böyük əhəmiyyət verildiyindən və bù məsələnin qarşısında illərdə də prioritet istiqamət olacaqından bəhs edərək dedi: "Mənim sərəncamıla tarixi Basqal kəndində abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi program hazırlanır. Çünkü Basqal da qədim tarixi kenddir, qədim yaşayış yeridir, yaşayış meskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm de turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq". Söhbət cənab prezidentin "Basqal Dövlət Tarixi Mədəniyyət Qoruğu haqqında" imzalış olduğu sərəncamından irəli gelən vəzifələrdən gedir. Bu sərəncam Basqalın sosial-iqtisadi inkişafına və tarixi mədəni əsirin layiqli səviyyədə mühafizəsinə, təbliğinə, bərpə və konservasiyasına göstərilən dövlət qayğısının birbasa təzahürüdür. Sərəncamda qeyd olunduğu kimi, son dövrlər Basqal Dövlət Qoruğunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən qəsəbə təbii qazla təmin olunmuş, Basqal çayı üzərində yeni köprü tikilmiş, abadlıq işləri görülmüş, qədim küçələr qismən de olsa çay daşları ile döşənmiş, buralarda müəyyən bərpə işləri aparılmışdır. Bununla belə, sərəncamda o da qeyd olunub ki, hazırda qurğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpə-konservasiya, rekonstruksiya işləri aparılmış, mühəndis-kommunikasiya teminatı sisteminin və xəttinin, yol-nəqliyyat infrastrukturunun temiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növbərinin dırçəldilməsinə, istirahət və turizm infrastruktur obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilməsi zərurəti yaranmışdır. Bütün bunlar isə necə deyərlər, qədim Basqalın da bəxtinə gün doğmasından, onun nurlu sabahının çox da uzaqda olmadığından xəbər verir.

Göstərilə